



“SƏS”



İlham Əliyev

“SƏS” qəzeti mənim üçün ən əziz qəzəldir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 005 (6205) 12 yanvar 2020-ci il. Qiyməti 40 qəpik

“Əlinçə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib



Bax 2



“Əli Kərimli - Cəmil Həsəni cütlüyü anti-millî xislətini bir daha sübuta yetirir”



“İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baq Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə...

Bax 5

Hafiz Paşayev: Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir



Bu günlərdə ADA Universitetində məzunlarla görüş keçirilib. Onların arasında tək cəmiyyət baxımından deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş əsgərlər vardı.

AZƏRTAC universitetin rektoru Hafiz Paşayev bunla bağlı qeydlərini təqdim edir... Bax 6

Ərdoğan: koronavirusa qarşı peyvəndləmə bu həftə başlaya bilər

Təhlükəsizlik və sabitlik mühitini gücləndirərək itkilərimizi kompensasiya edə bilən daha böyük yüksəlişə hazırlaşırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib. Türkiyənin daxili siyasəti, terrorçuluqla mübarizənin vəziyyəti, strateji inkişaf hədəfləri barədə müfəssəl...



Bax 6

Mətbuatımızın 30 illik “Səs”i

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 30 yaşı tamam oldu. Hələ Sovet dövründən fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçirdiyi yola necə xarakterizə etmək olar? Ötən 30 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə...

Bax 8



Nüfuzlu yəhudi “JNS.com” xəbər saytı: Azərbaycanlılar Qarabağa qayıdır



Bu yaxınlarda Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış Ermənistan-Azərbaycanın müharibəsindən və regionun işğaldan azad edilməsindən sonra azərbaycanlıların Qarabağa qayıtmasında...

Bax 6

Bəhrüz Quliyev: “AXCP - “Milli Şura” cütlüyünün tərkibi vaxtilə dövlətçilik maraqlarına xəyanət edənlərdir”



Bax 7

Vüqar Rəhimzadə: Vaşinqtonda polis qəddarlığı demokratiyadır, Azərbaycanda isə vandalların həbsi antidemokratiya?



Bax 7

Gizli şəkildə dollar satanlar saxlanıldı



Bax 10

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib

Yanvarın 11-də Moskva-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç.

Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qayda-salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmişiniz.

Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb.

Hörmətli həmkarlar, sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülmesini dayandıрмаğa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəse nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmişiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparırlar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.

Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən



dən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gədir.

Bu halda xüsusi qeyd etmək istədim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı.

Biz öz hərəkətlərimizi mütemadi olaraq tərəfdaşlarımız - Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafeələrinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.

Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkə-



sə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.

Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.

Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchi-

Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlaşdırma addımlarını reallaşdırılmasına vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.

Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri

zətinin bərpası ilə məşğul olurlar.

Rusiyadan munaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.

nin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrupu məşğul olacaq.

Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. AZƏRTAC bəyanatı təqdim edir.

“Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı


11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:


1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavini birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərini siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı



Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma



əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərini reallaşdırılması məqsədilə işçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər.

Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəşilməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturunu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti V.V.Putin

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub



Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Təbii ki, ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağda vəziyyətin ağır keçməsi olub. Lakin mən məmnun olduğumu bildirmək istəyirəm ki, biz hər halda döyüş əməliyyatlarına, qan tökülməsinə son qoya bildik. Bugünkü işin nəticələri barədə indicə dediyimiz kimi, sülhməramlı missiyası öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır. Bu gün bizim imzaladığımız birgə Bəyanatın əsasını uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyinin təşkil etməsi isə, fikrimcə, çox vacibdir.

Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim. Bu, bütün ölkə-

lərimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək. Bu gün Moskvada olmağınızla görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

XXX

Prezident İlham Əliyev:

-Sağ olun, hörmətli Vladimir Vladimiroviç.


Rusiya paytaxtında olmaq mənə həmişə xoşdur. Dəvətə, həmçinin üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Görüş çox faydalı və hesab edirəm ki, səmərəli oldu. Ona görə ki, görüşün yekunlarına əsasən biz Bəyanat imzaladıq. Bu, müharibə qurtarandan iki ay sonra imzalan-

Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız işçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq.

Hərbi əməliyyatların dayandırılmasında və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən iştirakınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Hesab edirəm ki, Siz Rusiyanın lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzə baş tutmuş bugünkü görüş bir daha bu

ikitərəfli münasibətlərə gəldikdə isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin azalması o qədər də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur. Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Müharibənin dayandırılmasında, habelə sülhməramlı missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərinin çox yaxşı dinamikası var.

Siz ölkələrimiz arasında humanitar əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlıq həmişə yüksək səmimiyyəti, səmərəliliyi və konkret nəticəyə yönəlməsi ilə fərqlənib. Bütün başqa sahələrdə də biz həm bu il, həm də sonrakı illərdə çox səmərəli əməkdaşlıq etmək əzmindəyik. Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə



miş və mahiyyət etibarilə keçən il baş verənlərə yekun vuran ikinci Bəyanatdır. Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına - nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının

məsələyə necə böyük diqqət yetirməyinə dəlalət edir. Təbii ki, bu, bizi çox sevindirir, çünki bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münasibətlərin nizamlanmasından asılı olacaq. Tamamilə yeni, əvvəllər bəlkə də həttə təsəvvür edə bilməyəcəyimiz perspektivlər açılır.

həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq. Dəvətə görə və bu təşəbbüsünüzdə görə bir daha sağ olun.

Vladimir Putin: Sizə təşəkkür edirəm.

Türkiyənin Milli Müdafiə Nazirliyi: Hərbçilərimiz Qarabağda ərazilərin minalardan təmizlənməsində iştirak edir

Azərbaycan Ordusunun 44 gündə böyük bir qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir. AZƏRTAC verir ki, bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin internet sahifəsində yer alan açıqlamasında əksini tapıb. Açıqlama belə davam edir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizlə-

mə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər".



Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Rusiya Prezidenti Vladimir Putinin

bəyanatı

-İlk növbədə, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.

Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir. Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır. Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturunu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.

Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun.



Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünü görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.

Atəşkəs elan edildəndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmləyə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mə-

naşələrini cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə sərəmə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini sərəməli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik. Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha

təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və sərəməli olub. Sağ olun.

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı

-Hörmətli Vladimir Vladimiroviç,

ilk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edirəm. Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağırlıq məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin he-

sab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantılarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir.

Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.



Təhlükəsizlik və sabitlik mühitini gücləndirərək itkilərimizi kompensasiya edə bilən daha böyük yüksəlişə hazırlarıq.

Ərdoğan: koronavirusa qarşı peyvəndləmə bu həftə başlaya bilər

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib. Türkiyənin daxili siyasəti, terrorçuluqla mübarizənin vəziyyəti, strateji inkişaf hədəfləri barədə müfəssəl məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, energetika, sənaye,

kənd təsərrüfatı, ticarət və s. sahələr üzrə dinamizmi qorumaq üçün kompleks tədbirlər həyata keçirilir. O cümlədən, quraqlıq problemlərini aradan qaldırmaq diqqət mərkəzində olan mühüm məsələlərdəndir.

Müraciətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mübarizə tədbirlərinə, eləcə də tətbiq olunan məhdudiy-

yətlərə geniş yer ayıran Türkiyə dövlət başçısı bildirib ki, maska taxmaq, sosial məsafəni gözləmək və təmizlik qaydalarına əməl etmək dəyişməz tələblərdir. Mövcud sərt məhdudiyət tədbirləri isə vəziyyət normallaşanda təcrid və mərhələli şəkildə yumuşaldılacaq. İnfeksiyaya qarşı peyvəndləmə isə yanvarın 14-də, ya da 15-də başlaya bilər.

“Əli Kərimli - Cəmil Həsənli cütlüyü anti-milli xislətini bir daha sübuta yetirir”

“İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi.



məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənli Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi. Lakin cütlük gözlənilən tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər.”-deyə, Əli Əhmədov bildirmişdir.

Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu”. SİA-nın verdiyi məlumata görə, bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-ləra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində paylaşdığı “Zəfərimizə böhtan atanlar” sərlovhəli məqaləsində yer almışdır.

Əli Əhmədov qeyd etmişdir ki, müharibədə böyük şücaət nəticəsində qazılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətli: “Lakin müharibə başa çatır-çatmaz Əli Kərimli - Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iş-tirək etdiyi küçə yürüşlərini öz gözləri ilə görənlər sözündən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nüməsidir. İkincisi, heç kəmə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasını AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur. Dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi - müsavatçılar hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi. Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin işə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə milli xəyanətdir”.

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi


Baş nazirin müavini məqaləsində qeyd edir ki, Əli Kərimli - Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kəmə sirr deyil. İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır.

“Vətən müharibəsində qazılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli - Həsənli cütlüyünün anti-milli xislətini bir daha sübuta yetirir.

Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yəne də mənsub olduğu xalqa eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəməzlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır.” -deyə, Baş nazirin müavini vurğulamışdır.

Ceyhun Rasimoğlu

“Səs” qəzetinin kollektivi Fəxri Xiyabani ziyarət edib



Düənən “Səs” qəzetinin təsis edilməsinin 30 illiyi münasibətilə qəzetin rəhbərliyi başda olmaqla kollektivin üzvləri Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Hey-

dər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Fəxri Xiyabani ziyarət edənlər arasında “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov da olub.



Təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib



Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünük vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilmişdir. Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak etmişdir.

SİA Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, aparılmış danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.

Mustafa Şentop: Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hər zaman Türkiyəni müdafiə edib



Türkiyə hər zaman Azərbaycanın yanındadır. Başda Prezident İlham Əliyev olmaqla beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində Azərbaycanın qəti və kəskin şəkildə Türkiyənin müdafiəsində olduğunun hər zaman şahidi olmuşuq.

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop TBMM-nin ev sahibliyi ilə İstanbul və Mərmərə universitetlərinin birgə təşkilatçılığı əsasında


keçirilən “Cənubi Qafqazda güc balansı və Qarabağ məsələsi” mövzusunda simpoziumun rəsmi açılışındakı geniş məruzəsində ifadə edib.

Azərbaycanın 44 gün ərzində böyük bir zəfər qazandığını, noyabrın 9-da imzalanan məlum bəyannamə əsasında müharibənin başa çatdığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Türkiyənin haqlı mübarizəmizdə ilk andan həmrəylik göstərərək yanımızda dayandığını diqqətə çatdıran Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib: “Ermənistan Rusiyanı öz tərəfindən bu münaqişəyə cəlb etmək üçün bəzi səylər göstərdi. Lakin Prezident Vladimir Putin başda olmaqla Rusiya rəhbərləri münaqişənin Azərbaycan torpaqlarında getdiyini, məlum birgə müdafiə anlaşmalarının, sadəcə, Ermənistana bir hücum olduğu təqdirde baş verə biləcəyini ifadə etdilər”.

Azərbaycana səfəri zamanı Gəncəyə səfər etdiyini, Ermənistan ordusunun yaşayış məskənlərinə və dinc əhaliyə hücumlarının acı nəticələrini şəxsən gördüyünü xatırladan parlamentin sədri deyib: “Türkiyənin Azərbaycanı bu haqlı davasında dəstəkləməsinin səbəbləri və gerçəkləri var. Bunlardan biri tez-tez ifadə etdiyimiz “Bir millət, iki dövlət!” anlayışı çərçivəsində mövcud olan birlik, bərabərlik, dostluq və qardaşlığımızın ortaya qoyduğu dəstəkdir. “Bir millət, iki dövlət!” ifadəsi, sadəcə, bir şüardən ibarət məhni deyil. Bunun həqiqət olduğunu həm Türkiyə, həm də Azərbaycan hər zaman mümkün olan, lazım bilinən hər məqamda ortaya qoymuş, sərt bir şəkildə ifadə etmişlər. Beynəlxalq toplantılarda bizim nümayəndələrimiz olmadığı hallarda Türkiyəyə qarşı əsassız hücumlara və tənqidlərə Azərbaycan təmsilçiləri, alimləri, siyasətçiləri həmin mərasimlərdə özələrinə qarşı hücum cəhdi kimi qəbul edib, cavablarını veriblər. Bənzər bir şəkildə Türkiyə hər bir məqamda, Azərbaycanın təmsil olunmadığı yerlərdə də ona olan dəstəyini kəskin və qəti şəkildə göstərmişdir”.

Hafiz Paşayev: Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir

Bu günlərdə ADA Universitetində məzunlarla görüş keçirilib. Onların arasında təkəcə intellektual baxımdan deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş əsgərlər vardı. AZƏRTAC universitetin rektoru Hafiz Paşayevin bununla bağlı qeydlərini təqdim edir.



sundan asılı deyildi, - Azərbaycan bir dövlət kimi inkişaf etməli, nüfuz qazanmalı, diplomatik sahədə çəkisini artırmalı və özü ilə hesablaşmağa məcbur edən oyunçuya çevrilməli idi. O zamana qədər isə biz işimizi davam etdirməli, təmkinli siyasət aləmə çevirməli və qısa məqamının çatacağına inanmalıydıq.

Azərbaycanın Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdiyi gerçəkliklərdən biri odur ki, hərbi meydanlarda havadarları olmadan Ermənistan heç vaxt Azərbaycanla qarşı üstünlüyə malik olmayıb. Bunu illər ərzində bildirsək də, ordumuzun mərdliyi, qabiliyyəti və şücaətinin nümayişi hələ irəlində idi. Diplomatiya meydanında isə Ermənistan uydurmalarının ayaq tutub yeriməsinin yeganə səbəbinin yalnız yerlərdəki lobbichilik hesabına olduğunu çoxdan sübut etmişdik.

Vaşinqtonda işlədiyim müddətdə Ermənistanın təcavüzkar siyasətindən qaçınan arqumentlər ciddi siyasi dairələrdə gətdikcə kinayə ilə qarşılırdı və qeyri-rəsmi söhbətlərdə bizə həqiqətin onlara su kimi aydın olduğunu bildirirdilər.

Xatırlayıram, 2001-ci ildə ABŞ dövlət katibi Kolin Pauelin təşəbbüsü ilə Ki-Uest şəhərində Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar keçirildi. Heydər Əliyev Ki-Uestdəki Harri Trumen adına kiçik Ağ Evdə dövlət katibi Pauelle görüşdü. Burada dövlət katibi Azərbaycan Prezidentinə xitab edərkən dünyada tanınmış görkəmli siyasi xadimlə yenidən görüşmək imkanını yüksək qiymətləndirdi, onunla hələ 1997-ci ildə Vaşinqtondakı görüşlər zamanı apardıqları söhbətləri xatırladı. Bağlı qapılar arxasında keçirilən danışıqların ilk günü isə dövlət katibi və prezidentlər mətbuat qarşısında çıxış etdirdilər. Heydər Əliyev münafiqənin yaranma tarixi barədə məlumat verir, amerikalıların çox yaxşı anladığı beynəlxalq hüquq dilinə istinad edir, işğal altında olan dövləti təmsil etsə də, sülhdən danışırdı. Ondan sonra çıxış edən Robert Koçaryan isə qısaca olaraq bildirdi ki, Ermənistandan neçə min kilometr yolu ona görə qət etməyib ki, həmsədrələrə dərs desin - bura konstruktiv şəkildə işləməyə gəlib. Belə kinayəli və aqressiv ton bütün otaqda gərgin ab-hava yaratdı və hamıya işğalçının kim və hansı səviyyədə olduğuna işarə etdi. Qeyri-ixtiyari olaraq mən də iki ölkə başçılarından görüşündə Azərbaycanı təmsil edən dünya səviyyəli siyasətçi Heydər Əliyevin “dərz-i-dülgər” səviyyəli bir adamla üz-üzə oturmaq məcburiyyətini tələyimizin acı ironiyası kimi gördüm. Etiraf edirəm ki, bu anlarda mən haqqın bərpə olunacağı məqamı görmək üçün səbirsiz idim. Milli qürurumuza vurulan bu yaraya dərman tapılacağı günü bütün gücümle yaxınlaşdırmaq istəyirdim.

Müharibə iştirakçısı olan ADA məzunlarına və ordumuzun hər bir qəhrəman hərbiçisinə hədsiz dərəcədə minnətdaram. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə qisasımızı alıblar və buna görə özümü xoşbəxt hiss edirəm. Belə tarixi qələbələr qazanmaq üçün Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir. ADA Universiteti, öz növbəsində, bu kapitalı artırmaq üçün, Vətənimizin hər qarışının inkişafı və dirçəlməsi naminə daha böyük səylər göstərəcək.

Hafiz Paşayev
ADA Universitetinin rektoru

Bu yaxınlarda Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış Ermənistan-Azərbaycanın müharibəsindən və regionun işğaldan azad edilməsindən sonra azərbaycanlıların Qarabağa qayıtmasında bu ölkədə yaşayan yəhudilər də mühüm rol oynayıblar. Yəhudilər əsrlərboyu Azərbaycanı özləri üçün doğma ev, Vətən hesab ediblər. Son üç onillikdə İsrail ilə Azərbaycan arasında perspektivli qarşılıqlı münasibətlər formalaşmışdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər “Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altmanın nüfuzlu yəhudi “JNS.com” xəbər saytında dərc olunmuş məqaləsində əks olunub.

Müəllif qeyd edir ki, yəhudilərin uzun illər boyu davam etmiş

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların Qarabağda əvvəl işğal altında olan ərazilərə qayıtmasına münasibəti Azərbaycanda müsəlmanların yəhudilərə müsbət münasibətindən qaynaqlanır.

Diana Koen Altman yazır: “Bu, Vətənə qayıtmanın çətinlikləri və mədəni irslə əlaqədar emosiyalarla bağlıdır. Yəhudilər tarix boyu bu hisslərlə yaşayıblar. Qarabağın 30 ildən artıq erməni işğalında qalması və bu müddətdə azərbaycanlıların orada olmaması Azərbaycan mədəniyyətinin və Azərbaycan həyatının landşaftını dəyişib. Bu illər ərzində BMT tərəfindən qəbul edilmiş bir neçə qətnamədə Qarabağın Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olmasının vurğulanmasına baxmayaraq, beynəlxalq birlik azərbaycanlıların Qarabağda öz irsini və evlərini itirmələrinə biganə qalmışdır”.

Məqalə müəllifinin qeyd etdiyi kimi, Azərbaycan yəhudiləri həmvətənlərinin bu fikrinə şərikdirlər ki, Qarabağ bu ölkənin döyünən ürəyidir.

Məqalədə deyilir: “Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı Qəsəbədə olan əsgər Daniel Zərbəliyev 30 ilə yaxın bundan əvvəl işğal edilmiş torpaqların azad olunmasında özünün də iştirak etməsinə görə qürur duyur. Onun keçirdiyi hisslər digər Azərbaycan yəhudisi - 1992-ci ilin may ayında Qarabağı müdafiə edən döyüş yoldaşlarını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olmuş ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Albert Aqarunovun taleyini yada salır. Aqarunov ölümündən əvvəl demişdi: “Bu, mənim torpağımdır. Mənim başqa Vətənim yoxdur. Öz evimi müdafiə etmək mənim üçün təbiidir”.

Altmanın sözlərinə görə, azərbaycanlıların nəhayət öz evlərinə qayıtması həqiqətən bütün dünya azərbaycanlılarını sevindirir. Məqalə müəllifi vurğulayır: “Azərbaycanlıların çoxu Qarabağı Azərbaycanın əsrlərboyu yaradılmış zəngin və rəngarəng irsinin mərkəzi hesab edirlər. 1988-ci ildə Qarabağın itirilməyə başlanması çoxları üçün real şok təsiri bağışlamışdı. Azərbaycanlılar məhz hansı əraziyə qayıdırlar?”

Qarabağdan Azərbaycanın paytaxtı Bakıya qaçmağa məcbur olmuş 600 mindən çox məcburi köçkün üçün Vətənə qayıtmaq öz ailəsinə, öz uşaqlıq illərinə qayıtmaq deməkdir. Qarabağ çox kədərli və eyni zamanda, çox xoş xatirələr oyada bilər. “Bəxtəvərlər” sağ qalıb və Bakıda sığınacaq tapıblar. Lakin onların ailə üzvlərinin çoxu Qarabağda dəhşətli və qəfil ölümə üzvləşiblər”. Məqalə müəllifinin fikrincə, azərbaycanlıların digər qismi üçün öz evlərinə qayıtmaq “Qafqazın konservatoriyası” kimi məşhur olan Şuşa şəhərinin yetirmələri - rəssamlar, musiqiçilər və şairlər haqqında nostalji duyğular oyadır.

Amerikalı mütəxəssis öz məqaləsində statistik məlumatlar da gətirir: “Bəzi adamlar Qarabağda bu səvimli mədəniyyət xadimlərinin şərafətinə qayıtmaq deməkdir. Lakin Beynəlxalq Milli Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin məlumatına görə, Qarabağda münaqişə nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəəd, 63 məscid, 473 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı və digər infrastruktur obyektləri dağıdılıb.

Mədəni dəyərlərin məhv edilməsi müharibənin dağıdıcı nəticələrindən biridir. Bəs, mədəniyyətin məhv edilməsinə nə ad qoymaq olar? Qarabağ torpağında ifaçılıq məharetini təkmilləşdirən uşaq xorunun aqibəti necə olub? Bütün dünyada Şərq xalqlarının sərrafları tərəfindən yüksək qiymətləndirilən Qarabağ xalqlarının yaradıldığı istehsal müəssisələrinin, orada çalışan ustaların aqibəti necə oldu? Ənənələrin məhv edilməsi real mənfi nəticələr doğurur”.

Altmanın fikrincə, UNESCO, Metropoliten-muzey, Smitson İnstitutu və digər təşkilatlar müharibədən sonrakı dövrdə Qarabağ artefaktlarına hörmətlə yanaşmağa çağırırlar. Azərbaycan Mədəniyyət Nazirliyi, ICOM-un Azərbaycan Milli Komitəsi və digər qurumlar dərhal bildirdilər ki, bu çağırışlar çox gec səslənib.

“Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altman məqaləsinin sonunda yazır: “Mədəni dəyərlərin qorunması haqqında bu dialoqun mənasını anlamaq üçün qərblə müşahidəçilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını təşkil edən təhlükəni başa düşməlidirlər. Bütövlükdə, azərbaycanlılar Qarabağı Azərbaycan mədəniyyətinin və sivilizasiyasının beşiyi, Azərbaycanın ayrılmaz hissəsi hesab edirlər.

Azərbaycanlı şairə Xurşidbanu Natəvan (1832-1897) öz zəngin daxili aləmini əks etdirən gözəl lirik qəzəllər yazıb. Natəvan həm də Şuşada ilk ədəbi cəmiyyət yaradıb, şəhərə bulaq suyu çəkib və beləliklə, Şuşanın əsas problemlərindən birini həll edib. Bu gün Bakıya gələn şəhərin mərkəzində Natəvanın heykəlini görə bilərlər. Sabah, Qarabağa yollar açılanda bütün dünya Natəvan haqqında, Qarabağın digər azərbaycanlı qəhrəmanları barədə məlumat əldə etmək üçün yeni üsullar tapacaqlar. Şübhə yoxdur ki, azərbaycanlılar onlara çox əziz olan bu irsdən istifadə etməyin yeni üsullarını tapacaqlar”.



Mətbuatımızın 30 illik "Səs"i

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan "Səs" qəzetinin 30 yaşı tamam oldu. Hələ Sovet dövründən fəaliyyətə başlayan "Səs" qəzetinin yaranma zərurəti və keçdiyi yola necə xarakterizə etmək olar? Ötən 30 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Yazıda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

"Səs" qəzeti xalqımız üçün çətin sınaqların başladığı bir dövrdə ərəşəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi vəziyyət olduqca gərgin idi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ölkədə ağır sosial-iqtisadi problemlər hökm sürürdü. Mətbuata güclü senzura var idi. Belə bir ağır dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması çox çətin və cəsarət tələb edən bir iş idi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər.

Beləliklə, "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlinçə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci yanvarın 11-dən dərc olunmağa başladı. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində yerləşirdi.

Həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şəərəfli bir missiyanı öz üzərinə götürdülər. Bu dövrdə "Səs" qəzeti Heydər Əliyevin səsi idi.

Qəzet 1991-93-cü illərdə ulu öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını, həmçinin, xarici mətbuata verdiyi müsahibələri tərəcəmə edərək ölkə ictimaiyyətinə çatdırırdı.

"Səs" qəzeti, əslində, Yeni Azərbaycan Partiyasının ideoloji bazası rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu rəhbəri kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

Təsadüf deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanması strategiyasını açıqladı. Bu cavab da məhz

"Səs" qəzetində dərc olundu.

Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirir və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəki çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkatlar olurdu. "Səs" qəzeti cəsarət-



lə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

"Səs" qəzeti haqda danışırkən bu qəzetin yaranmasında və yaşamasında böyük zəhmətli olan fədakar insanların adını çəkmək doğru olmazdı. Bunlar Baş redaktor Ağabəy Əsgərov, baş redaktor müavini Səyyad Arandır.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunurdu. Onlardan bəzilərinin adlarını qeyd etmək istəyirik - Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Əli Əhmədov, Fərməz Maqsudov, Xəlil Rza, Kərim Kərimov, Əli Nağıyev, Murtuz Ələsgərov, Siyavuş Novruzov, Məlik Dadaşov, Səyyad Aran və başqaları. Bu günkü əməkdaşlarımız onların yaratdığı məktəbin layiqli davamçılarıdır.

Keçən 30 ildə "Səs" qəzetinin,



masını və mətbuatımızın inkişafına dəstək üçün müxtəlif layihələr həyata keçirir.

Xatırladaq ki, cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Milli mətbuatımızın ildönümlərində Prezidentin sərəncamı ilə mətbuatımızın inki-

şafının bütün mətbuatımızın keçdiyi yola qısaca nəzər salsaq bu tarixi dövrün necə mühüm bir nəticəyə gətirib çıxardığını görə bilərik. 90-cı illərin əvvəllərində mətbuat sahəsində problemlər yaratmışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.

Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafı üçün münbit şərait yaratdı. Neçəneçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olundu, həmkarlarımız müxtəlif mükafatlarla təltif olundular. Məhz bunun nəticəsidir ki, hər ilin yekununda ulu öndər Heydər Əliyev KİV tərəfindən "Mətbuatın dostu" adına layiq görüldü.

Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün onun varisi tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev mətbuatın inkişafı üçün lazımı addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra ölkə mətbuatında bir canlanma yaranıb. Fondun KİV-lərə verdiyi maliyyə yardımları,

qrantlar mətbuatımızın inkişafına təkan verib. Jurnalistlər arasında keçirilən müsabiqələrdə hər il onlarla həm-karımız yaxşı maliyyə mükafatı qazanıb. Bütün bunlar jurnalistlərin həyat və iş şəraitinin yaxşılaşmasına səbəb olur.

Mətbuat Şurasının fəaliyyəti də son vaxtlar xeyli təkmilləşib və ölkə mətbuatına öz töhfəsini verib. Şura jurnalistlərin peşəkarlığının artırıl-

şafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilib.

Bundan başqa, Prezidentin Eh-tiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün yeni şəhərcik salınıb və ümumilikdə 667 mənzil olmaqla 3 bina tikilib. Jurnalistlərə belə dövlət qayğısı dünyanın çox az ölkəsində rast gəlinir.

Nəticə ortadadır, Azərbaycan

Mətbuatımızın 30 illik "Səs"i

mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var. Bu gün ölkədə minlərlə media orqanı - qəzet, jurnal, televiziya, radio, informasiya agentliyi, xəbər saytı var və onlar istediklərini yazırlar.

"Səs" qəzetinin bu günkü fəaliyyəti ilə də ümummilli lider Heydər Əliyevin siyasi kursunu, ideyalarını yaşadan və həyata keçirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə sadıqdır və daim bu amal uğrunda çalışır. Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları, mövcud problemləri öz səhifələrində işıqlandırır.

Torpaqlarımızın işğal azad olunması ilə nəticələnən 2-ci Qarabağ müharibəsi dövründə (ondan əvvəl də, sonra da) "Səs" Media Qrupu informasiya müharibəsində öz sözünü dedi, Azərbaycan həqiqətlərini, Ali Baş Komandanımızın fəaliyyətini ölkə ictimaiyyətinə və müxtəlif beynəlxalq dillərdə dünya ictimaiyyətinə çatdırmaq üçün əzmlə çalışdı.

Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur. Qəzetin internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var.

2008-ci ildə qəzetin bazasında yaranan və keçən 13 ildə ictimaiyyətin rəğbətini qazanan "Səs"

informasiya Agentliyi (SİA) və bu il 10 illik yubileyini qeyd edəcək "Səs" TV ilə birlikdə, ümumilikdə "Səs" Media Qrupunun redaksiya heyəti 50 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var.

Dövrün tələblərinə uyğun ola-

rılmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gələcək.

Bu gün "Səs" qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilmə-



raq, "Səs" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Azərbaycanda ilk dəfə olaraq qəzet səhifələrində dərc olunan materialların elektron olaraq videoformatda izləne bilməsi üçün xüsusi sistem yaradılıb.

Şübhə yoxdur ki, "Səs" qəzeti başda olmaqla "Səs" Media Qrupunun kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək və beynəlxalq media məkanında tanınmış bir media platformaya çev-

si üçün mütəmadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. 30 illik yubileyimiz münasibətilə də xüsusi buraxılışlarımız var. "Səs" qəzeti mütəmadi olaraq jurnalistlər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları, turnirlər təşkil edir.

Bir daha qəzetimizin bütün sadıq oxucularına, əməkdaşlıq etdi-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Yazı şəxslərə bu 30 ildə bizimlə birgə olduqları üçün təşəkkür edirik. Bu təkcə bizim yox, həm də sizin bayramınızdır. Nə qədər ki,

Azərbaycan var, "Səs" qəzeti də olacaq.

Elçin Bayramlı

"Səs" qəzetinin kollektivinə

Azərbaycanda müstəqil mətbuatın ilk qaranquşlarından biri olan "Səs" qəzetinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə, Azərbaycanın Dövlət Müstəqilliyi haqda Konstitusiyaya Aktinin hələ qəbul olunmadığı dövrdə - 1991-ci il yanvarın 11-də işıq üzü görmüş "Səs" qəzeti həmin dövrdə ölkənin vətənpərvər ziyalılarının tribunasına çevrilmiş və nəşr olunduğu ilk gündən səhifələrində cəmiyyətin müstəqil Azərbaycan Respublikası haqda arzularının əks olunduğu ictimai platformaya çevrilmişdi. Həmin dövrün aktual problemlərini çəkinmədən işıqlandıran "Səs" qəzeti özünün obyektivliyi, mübarizliyi, prinsipliliyi ilə Azərbaycanda müstəqil mətbuat ənənələrinin formalaşmasına mühüm töhvə vermişdir. Fəaliyyət göstərdiyi illərdə daim dövlətçilik ənənələrinə sadıq qalmış qəzet Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində də fəal iştirak etmiş, 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük şanlı Vətən Müharibəsinin obyektiv işıqlandırılmasına da mühüm töhfə vermişdir.

"Səs" qəzeti fəaliyyət göstərdiyi illər ərzində siyasi, iqtisadi proseslərlə yanaşı elm, təhsil mədəniyyət sahəsində yazılara və müsahibələrə də əhəmiyyətli diqqət göstərmişdir. Universitetimiz bu gün "Səs" qəzeti və onun bazasında yaradılmış "SİA" İnformasiya Agentliyi və "SəsTV" ilə yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq bilikli, kreativ Azərbaycan gəncliyinin formalaşdırılmasına işinə özünün töhfəsini verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adından "Səs" qəzetinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik edir, ictimai maraqların qorunmasında və təbliğ olunmasında uzun illər bundan əvvəl başlamış olduğu şərəfli missiyanı layiqi ilə davam etdirməyi arzulayıram.

Professor Mustafa Babanlı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru

30 il tarixi, şərəfli yol keçən qəzet - "SƏS"

Tarixi və şərəfli yol keçən "Səs" qəzetini 30 illik yubileyi qeyd olunur. 30 il böyük ömürdür və bu ömrü "Səs" qəzeti çox ləyaqətlə keçiribdir. Çünki "Səs" qəzeti ölkəmizin ikinci müstəqilliyi ilə yaşayıdır. Bu illər ərzində görülən bütün işlərdə qəzet bilavasitə yaxından iştirak edib. "Səs" qəzeti bu 30 ildə dövlətçiliyimizin daha da möhkəmlənməsi, inkişaf etməsi və əbədi olması üçün Ulu Öndər Heydər Əliyev göstərmiş olduğu fəaliyyət çərçivəsində öz işini quran əsas məqsədini də bu ideyaların möhkəmlənməsinə sərf edib. "Səs" qəzetinin fəaliyyətini şərtləndirən ən birinci göstərici də məhz budur və bu illər ərzində qəzet bunun öhdəsindən ləyaqətlə gəlməyi bacarıb. Burada çalışan əməkdaşlar daha çox bir vətənpərvər insan, eyni zamanda, öz ölkəsinin, xalqının mənafeyini maraqlarını hər şeydən üstün tutan əsil vətəndaşlar kimi çıxış ediblər.

Ən əsası isə, xalqın trubunasına çevrilən qəzet müstəqillik illərində üzləndiyimiz çətin, ağır proseslər zamanı bir qrup Azərbaycan ziyalıları "Səs" qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Və həmin müraciət və Ulu Öndər Heydər Əliyevin bu müraciətə cavabı "Səs" qəzetində çap olundu. Həmin zamanlarda "Səs" qəzeti və kollektivi böyük təqib və təhqirlərə tuş gəlsə də, öz tarixi yolundan dönmədi. Çünki "Səs" qəzeti çox əlamətdar yol keçib və bu gün də bu yolu davam etdirir. "Səs" qəzeti yarandıqı vaxtdan bu günə kimi Azərbaycan ictimai



fikrinə öz səsini çatdırmağı bacarıb və bacarır.

Qeyd edim ki, "Səs" qəzetinin xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi fikirlər heç zaman yaddan çıxmayacaq: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım, xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmədilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər" in müraciətini dərc edib, mənim cavabımı dərc etdirdi. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm

ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

"Səs" qəzeti Ulu Öndər Heydər Əliyev ideyaları ilə, Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı təbliğatla məşğul olurdu və bu gün də "Səs" qəzeti vasitəsilə təbliğatımızı aparırıq. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti müstəsna rol oynayır. Ən əsası isə, "Səs" qəzeti həmişə öz cəsarətli sözü və mövqeyi ilə fərqlənmişdir və fərqlənir. "Səs" qəzeti daim təkmilləşir və inkişaf edir, ölkənin aparıcı mətbuat orqanlarından biri olaraq, öz tarixi ənənələrinə və missiyasına sadıq qalaraq, səmərəli fəaliyyət göstərir.

Hörmətli "Səs" qəzetin baş redaktoru Bəhruz Quliyev! Sizi və bütün kollektivinizi Azərbaycanın haqq səsini, xalq maraqlarından bütün məsələləri daim diqqətdə saxladığı, ölkənin iqtisadi inkişafına dair məlumatları çox operativ, dəqiq və ətraflı işıqlandırdığına görə, dərin təşəkkürümüzlə bildirir, uğurlar arzulayıram. Qələminiz həmişə iti olsun!

TƏRANƏ KƏRİMOVA,
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri

Azərbaycanın əsrarəngiz təbiəti, milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib.

Tarixə nəzər salsaq qeyd etmək lazımdır ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşürgələrindən biri olduğunu sübut edir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyi- nin ərazisində iki müstəqil xanlıq - Gəncə və Qarabağ xanlıqları yaran- di. Qarabağ xanlığının əsasının qo- yulması və Şuşa şəhərinin onun pay- taxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşir tayfa- sının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qə- dim sakinlərindən olmuş və uzun müddət bölgənin ictimai-siyasi həya- tında mühüm rol oynamışdır.

Şuşa qalası uzun illər boyu Azər- baycanın Qarabağ xanlığının paytax- tı olmuşdur. Şuşa qalasının salınma- sı 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci il- lərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pə- nahabad”, sonradan isə “Şuşa qala- sı” və “Şuşa” adlandırılmışdır.

XVIII əsrdə Şuşa şəhəri Azər- baycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Mə- nbələrdə göstərilir ki, məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən son- ra yazırdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çox- saylı və gözəl pəncərələrlə işıqlan- dırılırdı. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şə- hərin bütün küçələrinə enli daş plitə- lər döşənmiş, evlərin damları tirlər- den düzəldilmişdir”.

Mədəniyyət paytaxtımız olan

Şuşa



XVIII əsrin ikinci yarısında Azər- baycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şu- şa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miq- yasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhər- də çoxsaylı sənətkar məhəllələri ya- ranır, ticarət daha sürətlə inkişaf edirdi.

XIX əsrin sonu və XX əsrin əv- vəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırıldı. Mənbələrdə göstəril- diyi kimi, hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatın- da bir canlanma baş verib. Azər- baycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını ge- niş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının inti- şar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırıb. V.Şekspirin “Otello”su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, drama- turq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səh- nələşdirilib. Daha sonra C.Məmmədqu- luzadənin “Ölülər” tragi-komediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Na- təvanın qızı Xanbikənin evində yer- ləşən məktəbdə tamaşaya qoyul-muşdu. XX əsrin əvvəllərində

Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sa- zəndələr ustad-şeyird zəmi- nində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq pe- şəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistem- ləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacı- bəyovun böyük əməyi sayəsində pe- şəkar musiqi təhsilinin bünövrəsi qo- yulur.

Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər- lik etdiyi zamanda Qarabağa çox bö- yük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsə- dilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Hə- min il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abi- dələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxa- na kompleksləri, ayrı-ayrı inzibati bi- nalar tikildi. Ulu Öndər, eyni zaman- da, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəva- nın yaşayış yaratdığı yerlərlə tanış olmuşdu. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci ildə açılış olmuş- dur. 1982-ci il iyulun 29-dan - avqust- un 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyə-

vin bilavasitə iştirakı ilə Şuşada şai- rə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Heydər Əliyevin göstəri- şilə Xankəndidə Pedaqoji İnstitut açıldı.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 insti- tut filiali, 7 uşaq bağçası, 4 kinoteat- rı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehman- xana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filiali, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musi- qi alətləri fabriki, Dövlət Rəsm Qale- reyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşa- da memarlıq abidəsi sayılan 170- dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara dü- şərgəsi, XVIII əsrə dair Şuşa qalası- nın divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsr, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsə- si, Hacıqulların malikanəsi, İkimertə- bəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdin-

li, Saatlı, Köçərli məscidləri, Xurşid- banu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənəmli- nin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəmə- zovların, Zöhrəbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəy- linin, Bülbülün ev-muzeyləri, Xan Şu- şinskiyin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğal- çıları tərəfindən talan edilmiş, dağı- dılmış və məhv edilmişdir. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiy- yətini yüksək qiymətləndirərək bildir- mişdir ki, “Şuşasız Qarabağ, Qara- bağsız isə Azərbaycan yoxdur”.

Artıq bu gün Şuşada yeni bir hə- yat başlayıb. Ali Baş Komandan İl- ham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması mü- nasibətilə xalqa müraciətində demiş- dir: “İyirmi səkkiz il yarım işğal altın- da olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanın- da qazandıq”. Şuşada yeni həyat canlanıb. Azərbaycan Prezidenti İl- ham Əliyev Şuşa şəhərinin Azər- baycan mədəniyyətinin paytaxtı elan edib.

“Şuşa şəhəri buna layıqdır” de- yən Cənab Prezident bildirib ki, Şu- şa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər: “Şuşa- nın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişim- lə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abi- dələrin təftişi aparılmalı, vurulmuş zi- yan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tə- ləsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Artıq Şu- şada Vaqif poeziya günləri, “Xarı bül- bül” festivalları keçiriləcək. Şuşa öz tarixinə qovuşacaq.

Zümrüd BAYRAMOVA

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür.

SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar. SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir. Uğurlu ödəniş edildikdə - Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə



et-mək üçün zəhmət olmasa balansını- zı artırın. Balansda kifayət qədər məbləğ olmadıqda - Hörmətli abunə- çilə, balansınızda kifayət qədər mə- bləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik. Sistemdə təkmilləşdir- mə işləri aparıldıqda və ya problem olduqda - Hörmətli abunəçi, sistem-

də təkmilləşdirmə işləri aparıldığı- dan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.

Düzgün ödəniş məbləği seçil- məkə - Hörmətli abunəçi, gön- dərdiyiniz kod yanlıdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seç- məkə ödəniş edə bilərsiniz. Korpo- rativ abunəçi olduqda - Hörmətli abunəçi, siz korporativ müştəri ol- duğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etmə- yiniz tövsiyə olunur. Bununla yana- şı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitə- silə dəstək olmaq şəraiti yaradı- lıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən popu- lyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölmə- sini seçməklə ödənişini həyata keçirə bi- lirlər. Həmçinin Fonda bank hesabla- rı və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür. Bank rekvi- zitləri ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: <http://vxside.az/az/annouces/1493> SMS ianə ilə bağlı daha ət- rəflı məlumat üçün təlimat videosu: <https://youtu.be/YN4yCBXMY40>

Gizli şəkildə dollar satanlar saxlanıldı

Nuhiyev Qalib Pirməmməd oğlunun qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtariş tədbirləri nəticəsində



Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-isti- fadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluq- dan SiA-ya verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şə- həri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini po- zaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir ə- ldə etmələrinə əsaslı şübhələr yaranıb.

Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyutadəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçiril- miş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xa- rici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəf- tərləri və kompüterlər aşkar edilərək götürülüb. 10 yanvar 2021-ci il tarixdə Qalib Nuhiyev və Elçin Xudaverdiyev şübhəli şəxs qis- mində tutulublar. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak et- məsi digər şəxslərin müəyyənlişdirilməsi istiqamətində tədbirlər davam etdirilir.



2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb

Ermenistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Proqnozlar göstərir ki, müharibədəki məğlubiyyət, əhalinin maddi rifah halının pisləşməsi, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə də davam edəcək. Problemlərin həlli üçün isə Ermənistan hakimiyyətinin konkret proqramı yoxdur.

İqtisadi tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfəət saldo ölkəni iqtisadi uçurumun kənarına gətirib. Ona görə də cari ili Ermənistan dövləti və xalqı təkə ağır hərbi məğlubiyyətlə yox, həm də dərin iqtisadi böhranla qarşılayıb.

Qeyd edək ki, ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma olub. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb. Bu o deməkdir ki, dövlət 2021-ci ildə vətəndaşların əməkhaqqını və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.

İqtisadiyyatdakı böhran səbəbindən Ermənistanda büdcə balans da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Cari il üçün isə büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır.

2020-ci ildə müharibədəki məğ-

lubiyyət Ermənistanın beynəlxalq imicinə də ciddi ziyan vurdu. Artıq beynəlxalq investorlar Ermənistanla əməkdaşlıqdan qaçırlar. "Verelq.am" saytı yazır ki, müharibədən məğlub çıxan ölkədən birbaşa xarici sərmayə gözləmək sadələşmədir. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün təhdidlər mövcud investorları da qorxuda bilər. Bəziləri hətta öz kapitallarını Ermənistanından geri çəkə bilər.

"Ameria Group Inc" şirkətinin direktoru Tiqran Crbaşyan deyib ki, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və Ermənistandan kapital axını yeni fəlakətlərə səbəb ola bilər. Bu, müharibədən, koronavirus pandemiyasından sonra baş verə biləcək ən böyük zərərdir. Qeyd olunur ki, böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaltmalıdır. Bu isə digər investorları ehtiyatlı olmağa sövq edəcək, investisiya aclığını artıracaq.

Beləliklə, müharibədən ağır itkilərlə çıxan Ermənistanı 2021-ci ildə çətin iqtisadi problemlər gözləyir. Mütəxəssislərin fikrincə, siyasi qeyri-müəyyənlik kontekstində ölkə iqtisadiyyatı ciddi geriləməyə gedir. Milli valyuta bu risklərə devalvasiya ilə "cavab verir". Növbəti il-

lərdə Ermənistan bu böhranın yaratdığı tektonik təkanların daha çox acısını hiss edəcək.

Ekspertlərin fikrincə, bu vəziyyət Ermənistan üçün olduqca faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkənin ümumi daxili məhsulunda artım baş verməyəcək. Əksinə, böyük geriləmənin yaşanması tamamilə realdır. Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dollar və digər xarici valyutaların məzənnəsi bu il yüksələcək. Elə bu səbəbdən zəruri ərzaq mallarının qiyməti sürətlə artır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları yoxdur. Xaricdən köçürülən pulların miqdarı isə olduqca azdır.

Bu arada Ermənistanda əhalinin təbii qaza görə ödəniş edə bilməməsi "Qazprom"u narahat edib. "Qazprom Armeniya"nın baş direktoru Qrant Tadevosyan deyib ki, hələlik bu, şirkət üçün ciddi maliyyə problemi yaratmasa da, abunəçilər arasında qaza görə ödəməmə halları artıb ki, o da vəziyyəti ağırlaşdırır. Xüsusən ötən ilin sonlarından qaz istehlakına görə ödəməmə halları çoxalıb. Belə ki, 2019-cu ilin noyabrına görə ev təsərrüfatlarının ümumi qaz xərclərinin 0,6 faiz ödənilmədiyi halda, bu göstərici 2020-ci ilin eyni dövrünə görə 6,6 faiz təşkil edib. Müəssisələrdə isə bu göstərici 1,1 faizdən 1,6 faizə yüksəlib.

Bütövlükdə, Ermənistan üçün 2021-ci il sosial-iqtisadi baxımdan kifayət qədər dərin problemlərlə başlayıb. Belə bir vəziyyətlə iqtisadçılar perspektivdə ölkəni heç bir iqtisadi uğurun gözləmədiyini bildirirlər.

Elçin Cəfərov
Newtimes.az

Ermənilərin xəyanət müqabilində alçaldıqları qənaəti

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Paşinyana münasibəti göz qabağındadır, həm də diqqət mərkəzindədir. Bu da əbəs yerə deyil. Çünki, Putinin Paşinyana münasibəti bir çox məqamlarda ümumilikdə erməni xalqına, erməniçiliyə münasibət kimi şərh edilir. Məsələn, Ermənistan mətbuatında qeyd olunur ki, Rusiya prezidenti erməni baş naziri alçaltmaqla, onu saymamaqla, utandırmaqla bütövlükdə Ermənistanı, erməni xalqını utandırır və alçaldır. Əlbəttə, erməni mətbuatında formalaşan fikirlərdə həqiqətlə uyğunluq var və görünür, ermənilər etdikləri xəyanətləri müqabilində rusalardan ancaq belə münasibət, onları alçaltmalarını gözləmək məcburiyyətindədirlər.



Həqiqətən də hazırda Ermənistanda bir qorxu, xof və təlaş yaşanmaqdadır. Bu ölkə vətəndaşları durmadan kimisə günahlandırır, kimdənsə şübhələnir, bələlərini kiminsə üstünə yıxmağa çalışır. Ümumiyyətlə, erməni cəmiyyətində bir kompleks var, qorxu, alçalma xofu və sual altında qalan mövcudluq təlaşını müşahidə edilir.

Niyə belə bir mərz formalaşmış bu cəmiyyətdə? Belli məsələdir və demək olar ki, hər kəsə bu əyandır, "İlan vuran ala çatıdan qorxar". Bu gedişlə qorxu bir an belə onları tərk etməyəcək. Çünki, özləri-özlərini elə bir formada tanıdıqlar ki, hər kəsin bələrlərində ancaq alçaldıcı fikirdə olması, yaxud olacağı qənaətidirlər.

Erməni mediası yazır ki, Vladimir Putin koronavirus testinin Nikol Paşinyandan götürülməsi üçün öz həkimlərini Ermənistanla göndərmiş. Heç kimə sirr deyil ki, yaxın zamanda Moskvada yenə də Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarından görüş gözlənilir. İşğalçı ölkə mətbuatını qıcıqlandıran da məhz Rusiya prezidentinin öz həkimlərini yalnız Ermənistanla, Nikol Paşinyandan test götürməyə göndərməsidir. Bu ölkənin KİV-ləri bu faktı baş nazirin, bununla bağlı olaraq isə, bütövlükdə Ermənistanın, erməni xalqının alçaldılması kimi ifadə edir. Hətta qeyd olunur ki, Rusiya və onun prezidenti üçün bir xalq olaraq ermənilərin milli zilləti yaşamağı yetərli deyil. Ermənilər belə qənaətdədirlər ki, Moskva daha çox şey istəyir və onsuz da sıxışdırılmış İrəvanı bir daha dalana sıxışdırmaq.

İndi təkə erməni KİV-ləri deyil, eləcə də sosial şəbəkələrin erməni seqmenti də Nikolun Moskva səfəri öncəsi, məxsusi olaraq Rusiyanın, onun prezidentinin göndərdiyi həkimlər tərəfindən müayinəsi, yoxlanılması müzakirə mövzusunda çevrilib. Ermənistanın baş nazirinin şəxsi həkiminin Paşinyanın koronavirusa qarşı antikorlarının olması ilə bağlı təsdiq etdiyi sənədə Kremlin inanmaması, inamsızlığı xüsusilə olaraq erməni cəmiyyətini narahat edir və qeyd edək ki, bu hal tam təbii və özünü bu şəkildə yalançı aparən cəmiyyətin inamsızlıq barədə ən azından kompleksləri belə gözləniləndir.

Doğrudur, indi ermənilər analoji müqaisələr aparırlar və başda Azərbaycan olmaqla müxtəlif ölkələrə nümunə kimi çəkirlər. Qeyd edirlər ki, Moskvada gözlənilən görüş zamanı infeksiyanın yayılmasından Putin sığortalanaq niyyəti ilə niyə təkə Paşinyanı yoxlayır? Yaxud, niyə Putin yalnız Ermənistan baş nazirinin həkimlərinin Paşinyanın koronavirusa qarşı antikorlarının olması ilə bağlı təsdiq etdiyi sənədə inamsızlıq nümayiş etdirir və yalnız bu ölkəyə öz həkimlərini göndərir?

Ermənilər sual edirlər ki, Moskvada görüş öncəsi Almaniya kansleri və ya Fransa prezidenti, hətta Afrikadan gələn yüksək səviyyəli bir qonaq, qəbilə başçısı üzərində Putin belə yoxlamalar apara bilərdimi? Bu sualın ardından da yazırlar ki, xeyr, Rusiya prezidenti bunu onlara, hətta vəhşi qəbilə başçısına tətbiq etməzdi. Maraqlıdır, ermənilər başa düşürlərmi ki, onlar bu sözlərlə, Rusiya, onun rəhbəri üçün onların ən geridəqalmış qəbilə başçısından da aşağı olduqlarını özləri təsdiq edirlər? Bu əslində bir xalqın, bir cəmiyyətin özünü bərəsində etirafıdır.

Həqiqətən, erməni cəmiyyəti bu qənaətdədir ki, Putin ancaq Paşinyanla belə bir saymazlıqla, hörmətsizliklə davrana bilər. Ona görə bu qənaətdədir ki, Moskva Ermənistanın hamıya borclu olduğunu çıx yaxşı bilir. Ələlxüsus, ruslara, bütövlükdə Ermənistanın Rusiyaya borclu olduğunu ermənilər etiraf etməyə qeyd edirlər ki, məhz bu səbəbdən Putinin yumruğu, onun təhqir və alçaltmaları başları üzərindən əksik olmur. Bir növ ermənilər lağ hədəfi olduqlarını çox yaxşı başa düşürlər və qəbul da edirlər. Bu sınırsızlar elə bu səbəbdən də artıq Rusiyadan üz döndərərək Qərbə tərəf özlərini alırlar. Hətta bu işğalçı ölkə mediası utanmadan yazır və sanki, Rusiya prezidentini, rusları təhdid edir ki, indi onların razılığını Qərbi, hansıki ruslara dost olmayan ölkələr gözləyir. Həyasızlıqla bu ermənilər bəyan edirlər ki, Vaşinqtondan yeni rəhbərliyin müvafiq impulsu onsuz da onlara gəlib çıxır. Bununla da Rusiyaya bir növ hədə kəsirlər. Sual oluna bilər ki, bəs, bu mövqelərinin, bu davranışlarının fonunda rusalardan, onları təmsil edən Rusiya prezidentindən inamsızlıqdan, təhqirdən, alçaldılardan başqa özünü xalq adlandıran bu nankor toplum daha nə gözləməlidir? Bu təzahür ermənilərin öz xəyanətləri müqabilində alçaldıqları qənaətidir.

İnam Hacıyev

“Səs”in yaranması zamanın çağırışı idi

Yubiley tarixi-yaranışının 30 illiyi münasibətilə ölkəmizin aparıcı mətbu orqanlarından biri olan “Səs” qəzeti və onun yaradıcı kollektivini səmimi qəlbədən təbrik edir və ölkəmizin media məkanında nüfuzlu mövqeyini daha da möhkəmləndirməsini arzulayıram.



Azərbaycanın 145 illik milli mətbuat tarixində “Səs” qəzetinin xüsusi və özünəməxsus yeri vardır. Yarandığı gündən haqsızlığa qarşı ədalət, köləliyə qarşı azadlıq, tənəzzülə qarşı tərəqqi, asılılığa qarşı müstəqillik kimi prinsiplial mövqə ilə çıxış edən “Səs” qəzeti xalqın səsini çevrilməyi bacardı. Onun döyünən ürəyi, danışan dili, eşidən qulağı oldu.

“Səs”in yaranması zamanın çağırışı idi. Azərbaycan tufanın vurub sahilə atdığı sınıq bir gəmiyə bənzədiyi bir acı reallıqda Azərbaycanın vətənpərvər ziyalı övladları 1992-ci ilin oktyabr ayında məhz “Səs” qəzeti vasitəsilə xalqımızın yeganə ümid yeri olan ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Fərhəlandırıcı haldır ki, zamanımızın dühası iHeydər Əliyevin ziyallıqlara ünvanladığı cavab da, məhz “Səs” qəzetində dərc olundu.

Müstəqillik və inkişaf ideyaları ilə silahlanmış “Səs” qəzeti fəaliyyət göstərdiyi 30 il ərzində Heydər Əliyev siyasi kursuna və bu dahi şəxsiyyətin həmişəyaşar ideyalarına ləyaqətlə və şərəflə xidmət etmişdir.

Bu gün də “Səs” qəzeti eyni missiyanı uğurla həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli və dərinləşən islahatlar kursunun məntiqindən qaynaqlanaraq qədərbilən oxucuları dəqiq, operativ, obyektiv və dürüst məlumatlarla təmin edir. Xüsusilə Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun hərbi cəbhədə tarixi zəfərə imza atdığı 44 günlük Vətən müharibəsi dövründə “Səs” qəzeti informasiya cəbhəsində qələbənin əldə edilməsi işinə layiqli töhfələr vermişdir.

Postmüharibə dövrünün yeni reallıqları fonunda ölkəmizin nüfuzlu mətbu orqanlarından biri olaraq “Səs” qəzeti də yeni hədəflər üzrə öz işini qurmaqdadır. İnanırıq ki, “Səs” qəzeti və onun vətənpərvər və istedadlı kollektivi hər zaman olduğu kimi, bundan sonra da strateji əhəmiyyətli ideoloji və informasiya sahəsində öz missiyasını şərəflə yerinə yetirəcəkdir. Bir daha bayramınız mübarək olsun!

Hörmətlə,

Elman Nəsirov

Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor

Hikmət Şikarov: “SƏS”iniz daim zirvələrdən gəlsin, doğma və dəyərli səsçilər!”

“SƏS” qəzeti müstəqil mətbuatımızın ilk qaranquşlarından biri kimi adını mübarizə və inkişaf, eləcə də dövlətçilik tariximizə yazması ilə yanaşı, həm də əqidə məktəbi olaraq böyük oxucu auditoriyası qarşısında əhəmiyyətli nüfuz qazanan nəşrlərimizdəndir. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qəzetin 30 illik fəaliyyəti ilə bağlı açıqlamasında deyib.



məmişdi. Ona görə də bizlər birmənalı olaraq qeyd edirik ki, “SƏS” qəzeti milli-müstəqil mətbuatımızın mübarizlik, döyüş, əqidə və dönməzlik simvoludur.

“Dəfələrlə təzyiqlərə, sui-qəsdlərə, təhdidlərə məruz qalmasına baxmayaraq, yolundan dönməyən “SƏS” qəzeti çağdaş dövrümüzün tələbləri ilə də ən yüksək səviyyədə ayaqlaşır, inkişaf və tərəqqi yolunu davam etdirir”, deyən Hikmət Şikarov hesab edir ki, məhz bunun nəticəsində qəzetin bazasında fəaliyyət göstərən “SƏS” İnformasiya Agentliyi, “SƏS” İnternet Televiziyası ətrafında on minlərlə izləyici toplayıb: “Bu mənada da qeyd edə bilərəm ki, agentlik və internet televiziyası kimi illərdən olan “SƏS”in uğurları şəxsən mənə də ruhlandırır, sevindirir. Yeni Azərbaycan Partiyasının, eləcə də Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev cənablarının fəaliyyətini daim ictimai rəyin diqqətinə saxlayan “səsçilər” ölkədə və dünyada cərəyan edən bütün olaylara operativ yanaşmalar edir, özünəməxsus trendi ilə seçilir. O da əbəs deyil ki, “SƏS” qəzetinin 20-ci ildönümündə Prezident İlham Əliyev bu nəşrə təbrik məktubu ünvanladı və eyni zamanda əməkdaşlarını mükafatlandırdı. Bütün bunlar isə əlbəttə ki, qəzetə, onun əməkdaşlarına verilən mühüm, böyük diqqətdir.

Mən də “SƏS” qəzetinin 30-cu yaşı və yubileyi münasibəti ilə başda baş redaktor Bəhruz Quliyev olmaqla onun bütün redaksiya heyətini ürəkdən təbrik edir, qarşıdakı fəaliyyət illərində daha böyük nailiyyətlərə imza atmasını arzulayıram. “SƏS”iniz hər zaman zirvələrdən gəlsin, doğma və dəyərli səsçilər!”

Rövşən RƏSULOĞ

“Səs” qəzeti tarixi özündə yaşadan qəzətdir

1991-ci il yanvarın 11-də ilk nəşrinə başlayan “Səs” qəzeti bu gün şərəflə və qürurla özünün 30 illik yubileyini qeyd edir. “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatında öz yeri və xüsusi nüfuzu olan mətbu orqandır. Qəzet Azərbaycan müstəqilliyini əldə edən zaman ölkəmizdə mövcud olan çətin və ağır dövəmdə milli maraqları hər şeydən üstün tutan geniş oxucu təbəqəsinin tribunası olub.



dernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın”.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Tarixi qəzet olan “Səs” qəzetinin əməkdaşları mətbuata göstərilən dövlət qayğısının nəticəsi olaraq dəfələrlə Prezident İlham Əliyevin sərəncamı ilə orden və medallarla, dövlət mükafatları ilə təltif olunublar. Əminəm ki, “Səs” qəzeti bundan sonra daha da inkişaf edəcək, modernləşəcək, Prezidentimiz İlham Əliyevin apardığı müdirik siyasəti təbliğ və təqdim etməklə, Ulu Öndərin əziz qəzeti olduğunu əməli fəaliyyəti ilə bir daha nümayiş etdirəcək.

“Səs” qəzetinin 30 illik yubileyi münasibətilə başda qəzetin Baş redaktoru Bəhruz Quliyev olmaqla qəzetin əməkdaşlarını təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Məhəbbət İbrahimova,
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri

Elçin Mirzəbəyli “Səs” qəzetinin kollektivini təbrik edib

“Səs” qəzetinin Azərbaycanda yaranan ilk müstəqil mətbuat orqanlarından biridir. Bu mətbuat orqanının Azərbaycanda fikir və söz azadlığına, xüsusilə də ölkəmizin milli və dövlət maraqlarının qorunmasına müstəsna xidmətləri var. Qəzet fəaliyyətə başladığı ilk günlərdən bu günə kimi hər zaman birmənalı bir informasiya siyasəti yürüdü. Təbii ki, bu informasiya siyasətinin də təməlinde milli maraqlarımızın, ərazi bütövlüyümüzün qorunması, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilməmiş dairelərin, qüvvələrin ifşa olunması dayanıb. Bu, çox mühüm amillərdən biridir. SƏS Media Qrupun çox səmimi bir kollektivi var. Mən bütün kollektivi qəzetin 30 illik yubileyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, “Səs” qəzeti Azərbaycan mediası tarixində bundan sonra da uğurlarını davam etdirəcək.



Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində davam edən Vətən müharibəsində düşmənin üzərində qazandığımız Qələbə ilə insanların torpaq həsrətinə son qoyuldu. Milli Ordumuzun rəşadəti ilə torpaqlarımız işğaldan azad edildi. Ərazi bütövlüyümüz uğrunda gedən müharibədə xalq-iqtidar-ordu birliyinin, siyasi partiyaların həmrəyliyinə gücü - qələbə uğrunda mübarizə naminə səfərbər oldu. Döyüş meydanlarında şücaət göstərən Azərbaycan Ordusunun qələbəsi, döyüş taktikası, məharəti, rəşadəti artıq dünyanın bir çox dövlətlərində təcrübə kimi öyrənilir.

Pandemiyanın çətinlikləri ilə üzleşdiyimiz ötən il Azərbaycan demokratiyasının, humanizminin təbliği, bütün sahələri əhatə edən, siyasi, iqtisadi, sosial dəyişikliklərin, mühüm islahatların tətbiqi baxımından da əlamətdar, yadda qalan oldu. Beynəlxalq təşkilatların maliyyə hesabatlarında dinamik inkişafı nümunə göstərilən ölkəmizin reytingləri yenə də yüksək rəqəmlərlə ifadə olundu. Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşmasının qətiyyətin, siyasi iradının dinamiq nəticəsi olduğunu “Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır”, elədir, belədir”. Gedin, oxuyun, eger oxuya bilirsinizsə” sözləri ilə ifadə edən Prezident İlham Əliyev onu da vurğulayır ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünyada ikinci, inklüziv inkişaf indeksi üzrə üçüncü, islahatçı obrazı əmsalına görə beşinci yerdədir. Digər sahələrdə də ölkəmizdə aparılan islahatlar Forum tərəfindən yüksək qiymətləndirilir.

Müharibə şəraitində və pandemiya dövründə siyasi müstəvidə stabilliyini, dinamikliyini saxlayan, qlobal layihələri ilə dünya iqtisadiyyatına önəmli töhfələr verən Azərbaycanın beynəlxalq səviyyədə belə reyting qazanması ölkədə



Vicdanlarını xarici havadarlarına satan, mənliklərini girov qoyan “millilər”

Müstəqillik tariximizdə yaddaşlara qalibiyyət rəmzi kimi yazılan 2020-ci il Azərbaycan xalqına zəfərlər qazandırdı

aparılan düşünülmüş siyasətin, düzgün idarəetmə təcrübəsinin xalq tərəfindən dəstəklənməsinin göstəricisidir.

Qeyd olunduğu kimi, siyasi, iqtisadi üstünlükləri ilə diqqət çəkən ölkəmizdə demokratik islahatlar da yüksələn xətt üzrə inkişaf etmişdir. Partiyalararası dialoqun dərinləşməsi istiqamətində atılan addımlar, milli birlik nümunəsi olmaqla vətəndə həmrəyliyi də möhkəmləndirir. Ölkədə aparılan struktur, kadr islahatlarının nəticəsi olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, siyasi partiyalarla dialoqun təşkili ölkədə plüralizmin, söz azadlığının nümunəsidir. Ötən il ölkəmizdə keçirilən parlament seçkilərində daha aydın hiss olunan demokratiya dəyişiklikləri milli birliyin təminatı istiqamətində atılan mühüm addım oldu. Parlamentin rəhbər orqanları yeniləndi, müxalifət partiyasının nümayəndəsi Milli Məclisin sədr müavini seçildi. Müharibə zamanı ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın imzaladıqları birgə bəyanatda xalqımızın və dövlətimizin marağı və mənafeləri əksini tapdı.

Ancaq özlərini müxalifətin radikal qanadı adlandıran ünsürlər torpaqlarımızın işğaldan azad edilməsinə sevinmədikləri kimi, siyasi partiyaların birliyinə yönələn dialoqların təşkili ilə bağlı qərəzli yanaşmalarından da əl çəkmirlər. Çoxdan Vətən təəssübünü, doğma torpağa məhəbbətini unudan, vicdanlarını xarici havadarlarına satan, mənliklərini girov qoyan, erməniləşən antimillilərin satqınlar helə də köhnə düşüncələri ilə paslanıb-

ribədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilliləşmə istisna olmaqla, - mən antimilliləşməni nəzərdə tutaram, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilliləşmə isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküüb, ordumuza qarşı çirkin

zım qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilliləşmənin havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsillər də bilməlidir” söyləyən Prezident İlham Əliyev ötən əsrin sonunda, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti illərində baş verənlər üçün məsuliyyət daşımalı olanları, vətəndaş müharibəsi üçün zəmin yaradanları, Azərbaycan əsgərini əsir götürənləri, torpaqları satanları xalqa xəyanət edən cılız siyasətçilər adlandırır. Keçmiş xəyanətlərini, xalqa vurduqları zərbələri unudan AXCP sədri Əli Kərimlinin, tollarının özlərinin simasında qəhrəman obrazı yaratmaları meymunun güzgüyə baxmasına bənzəyir. Vətəni sevməyən, torpaq təəssübü çəkməyənlərin əsgərlərimiz, Vətən müharibəsi, Azərbaycan xalqı adından danışmağa mənəvi haqqı, hüququ yoxdur. Şəhidlərimizin ruhuna hörmət etməyərək Milli Ordumuza qarşı əsas olmayan sözlər səsləndirən, ermənilərə xidmət edən bu satqınlar dərk etməlidirlər ki, artıq Azərbaycan gəncləri 1990-cı ildə onların yalanlarına inanıb meydanlara toplaşan nəsillər deyil. İndi Azərbaycan gəncliyi Vətən müharibəsini qələbə ilə başa vuran, torpaq uğrunda şəhid olmağı bacaran, millət, xalq yolunda qurban getməyə hazır olan qəhrəmanlardır. Qarabağ münafiqsindən istifadə edərək iqtidara qarşı ittihamlarının nəticəsiz qalması, torpaqlarımızın işğaldan azad olunması xəyanətkarları tam iflasa uğratdı kimi, onların sonunu da yaxınlaşdırdı. Beləcə ağalarından aldıqları qrantlara da son qoyuldu. Vətənlərini itirən, satqınlıqları üçün aldıqları qrantları mənəviyyatlarından üstün tutanların aqibətləri, niyyətləri kimi yerləri də bəllidir: Havadarlarının mətbəxlərinin daimi sakini olan böcəklərlə birgə yaşamağa məhkumların əlləri həmişə başqalarının cibində olacaq, onların təlimatları əsasında danışacaqlar.

kompaniya aparıb. Ordumuza ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır” söyləyən Prezident İlham Əliyev “beşinci kolon”da təmsil olunanları, Avropa ölkələrində “siyasi sığınacaq” alan marginallaşmış zümrənin xəyanətlərini ermənilərə xidmət adlandırır.

Ermənilərin istefasını tələb etdikləri Paşinyanı dəstəkləyən bu qüvvələrin Nikolu demokrat, novator adlandırmaları milli xəyanətkarların demokratiya anlayışlarının sıfır səviyyəsində olduğunu, vicdanlarını pula satdıqlarını göstərir. “İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyirlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilliləşmə çəkmələri faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsillər də bilməlidir. Müharibə gədəgədə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilliləşmə rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənin, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su töküür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin eməllərdə iştirak edənlər, bi-

“Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi, nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi” söyləyən Prezident İlham Əliyevin “dəmir yumruğu” ermənilərin, ermənipərəst milli satqınlarımızın başında “Demokl qılıncı”dır.

Xuraman İsmayılqızı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini davam etdirir. Ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə “İki sahil”ə ANAMA-dan məlumat verilib. Məlumatda bildirilir ki, ümumilikdə Agentlik tərəfindən 27 sentyabr 2020-ci - 08 yanvar 2021-ci il tarixlərində 2 294 sığınacaq (əməliyyat çağırışı) əsasında 1 842 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goran-

ANAMA 40 minə yaxın mina təmizləyib

boy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə, Şuşa və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otluq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 2 646 ədəd partlamamış hərbi sursat (PHS),

4 550 ədəd piyada əleyhinə mina, 1 557 ədəd tank əleyhinə mina, 1 915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 441 ədəd 9N235 bombacıqları, 24 515 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 100 metr boru şəkilli partlayıcı yük, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji



radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 973 ədəd partlamış raket hissələri aşkar olunmuşdur.

Rus ekspert: “Ermənilər fərariyyət etdi, azərbaycanlılar isə ölürdülər amma geri çəkilmirdilər”

İqor Korotçenko: Ermənistan, 20-ci əsrin müharibəsinə hazırlaşdı, Azərbaycan isə XXI əsrin ordusunu yaratdı və 44 gündə 30 ildir həll olunmayan problemləri həll etdi

Azərbaycanın Qarabağdakı müharibəni qazanmasına tam olaraq nə imkan verdi? Hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko, Pravda.ru-nun baş redaktoru İna Novikovaya videomüsahibəsində bu məsələ haqda fikirlərini bildirdi. Müsahibənin həmin hissəsini oxucularımıza təqdim edirik.



Qarabağdakı keçmiş rəisi bildirdi ki, ilk həftələrdə Ermənistan silahlı qüvvələrindən 1500 fərariyyət faktı qeydə alınmışdı. Müharibənin sonunda on minlərlə erməni fərariyyət var idi. Azərbaycanlılar isə ölürlər, amma hücum edir və peşəkar müharibə aparırdılar.

Qarabağdakı münaqişə ilin əsas hərbi-siyasi hadisəsidir. Çünki 44 gündə Azərbaycan 30 ildir həll olunmayan problemləri həll etdi.

Mənə elə gəlir ki, hətta Ermənistan vətəndaşları da başa düşməlidirlər ki, müharibə hər şeyi öz yerinə qoyub: bir dövlət effektivlik göstərdi, digəri isə belə ola bilmədi. Bunun üçün Paşinyan günahkar deyil. Baxmayaraq ki, o da günahdan öz payını daşıyır. Günah siyasətçinin istiqamətini pozan, sürətli qələbə vəd edən və Bakıya çatacağına söz verən Ermənistanın hərbi rəhbərliyində olmalıdır. Nəticədə tam bir hərbi məğlubiyyət. Paşinyan təslim olmağı həqiqətən məcburiyyət qarşısında imzaladı.

Hər şeyə xüsusi olaraq döyüşlərdə qərar verildi: bir tərəfdən ermənilər, digər tərəfdən azərbaycanlılar. Qərar verdilər ki, kim qalib gələcək; kim daha yaxşı texnikaya sahibdir; kim güclü bir mənəvi ruha sahibdir; kim daha çox effektivdir.

Strateji əhəmiyyətli Şuşa şəhəri uğrunda gedən döyüşlər xüsusilə göstəricidir. Döyüşlərdə Azərbaycanlılar xüsusi təyinatlı dəstələr iştirak edib. Bir insanın öz üzərində apara biləcəyi son həddə silah-sursatı dağlardan, meşələrin arasından, qarlardan keçirdilər, sonra Şuşa şəhərinə yaxınlaşdılar və küçə döyüşlərinə girişdilər. Azərbaycan bu şəhəri azad etdi. Təbii ki, müqavimət çətin idi. Ancaq fakt faktlığında qalır: Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

Erməni dövləti və erməni ordusu müharibədə məğlub oldu. Hazırlamaq, düşməne hörmət etmək daha yaxşı olardı. Rəqibinizə hörmət etmədiyiniz zaman həmişə uduzursunuz.

Kəşfiyyat aparmırsınızsa, köhnə doğmalara güvənirsinizsə, baş-başa hücum edəcəklərini düşünürsənsə, belə alınmaz. Azərbaycan məsələni necə həll etdi? Bütün cəbhə boyunca təzyiç ya-

radı və əsas zərbə cənubdan edildi. Araz çayı boyunca, İranla sərhəd boyunca bir xəncər zərbəsi ilə Azərbaycan bölmələri cəbhə xəttini yararaq həmin ərazini azad etdi, sonra şimala döndü. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı azərbaycanlıların Laçı-

na gedəcəyini düşünərkən xüsusi təyinatlılar istiqaməti dəyişərək Şuşanı aldılar və müharibədə qalib gəldilər. Müasir tarix belədir. Bu, regional müharibədir. Ancaq çox açıqdır.

Tərcümə - Elçin Bayramlı

Siyasi texnoloq: Ermənistanda xaos və anarxiya hökm sürür

“Ermenistanda artıq iki aydır ki, hakimiyyət yoxdur. Ölkədə xaos və anarxiya hökm sürür”. “İki sahil” xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında siyasi texnoloq Karen Köçəryan deyib. Siyasi texnoloq bildirib ki, vəziyyət uzun müddət belə davam edə bilməz. “Nikol Paşinyan hakimiyyətdə olduğu iki il ərzində göstərdi ki, heç bir məsələni həll etmək iqtidarında deyil. Buraya siyasi məsələlərdən tutmuş təhlükəsizlik və iqtisadi sferaları da aid etmək olar. Təhlükəsizlik məsələsində nə günə düşdüyümüzü həmmi görür. Paşinyan isə ancaq vəd verməklə məşğuldur ki, guya hər şey yaxşı olacaq, tezliklə Azərbaycan və Türkiyə ilə ticarət əməkdaşlığı bərpa ediləcək, ölkəyə investisiya yatırılacaq və s. Amma biz görürük ki, belə bir şey yoxdur və ola da bilməz”- deyərək Karen Köçəryan bildirib.



Zəfərimiz antimilliy şuranı niyə narahat edir?

Həmişə ölkədə xaos, anarxiya, dəərbəylik yaratmaq istəyən antimilliy şura və onun ətrafına cəm olmuş 3-5 nəfər öz xain, satqın missiyasını Vətən müharibəsi dövründə də icra edib, necə deyirlər, düşmənin dəyirmanına su töküüb, ordumuza qarşı çirkin kampaniya aparıb. Belə ki, müharibə dövründə siyasi və milli birliyin təcəssümü olan siyasi partiyaların birgə bəyanatına qoşulmayan, nəticədə öz xəstə ambisiyaları ilə üz-üzə qalan antimilliy şuranı və AXCP ictimai rəyi çətdirməyə hesablanmış planları ilə xalq arasında hakimiyyət əleyhinə fikir formalaşdırmağa, başqa sözlə desək, “ikinci cəbhə” açmağa cəhdlər göstəriblər. Lakin onların niyyəti gözələrində qalıb.



Elə bu səbəbdən antimilliy şuranın “fəalları” - ermənipərəst Əli Kərimli, Amerikada bardaş qurub müharibəni oxuyan, müxalifətin “professoru” Cəmil Həsəni və digərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində erməni işğalında olan ərazilərimizi azad etməsini, daha doğrusu, zəfərimizi heç cür həzm edə bilmirlər. Axı Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Suqovuşana və digər ərazilərimizə qayıtmağımıza necə sevinməmək olar? Şübhəsiz, buna ancaq manqurtlar belə reaksiya verə bilərlər. Sosial şəbəkələrin vitrinlə-

rindəki bu fiqurlar - manekenlər Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz ətrafında erməni dəyirmanına su tökməkdə hələ də davam etməkdədirlər. Təbii ki, onların bu kimi əməlləri möhtəşəm zəfərimizə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətsizlikdən başqa bir şey deyil.

Hələ bütün bunlar azmış kimi, bugünlərdə Azərbaycanda “müəccizə alveri”nin “qurucu və baniləri”ndən biri sayılan Əli Kərimli

“Facebook” səhifəsində bildirib ki, guya dövlətimiz şəhidlərə, eləcə də qazilərə kifayət qədər diqqət yetirmir. Halbuki indiyədək 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il daha 1500 şəhid ailəsi üçün yeni evlər nəzərdə tutulurdu. Bu məsələ Əmək və Əhalinin Sosial

lərinin aylıq təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. Eyni zamanda, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və şəhid olmuş vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edir. 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə sosial ödənişlər, yeni təqaüd, müavinət və pensiya təyin olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Bu xidmətlər hazırda davam etdirilir.

Göründüyü kimi, bütün bunlar və qeyd etmədiyimiz digər faktlar bir daha xəbər verir ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan prioritet məsələlərdəndir. Göstərilən bu qayğıyı görməmək, dərk etməmək isə sadəcə Əli Kərimlinin həm mənəvi, həm də siyasi korluğundan xəbər verir.

Ermənilərə sözlənən heqiqi mənasında cani-dildən xidmət edən Əli Kərimli, həmçinin 10 noyabr razılaşmasının şərtlərini yanlış yolda şərh etməklə xalqımızın

qələbəsini şübhə altına almağa da cəhdlər göstərməkdədir. Elə bu kimi səbəblərə görə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçımız bu başıpozuq dəstəni çox haqlı olaraq antimilliy şura kimi xarakterizə edib. Həqiqətən də, özünə şərfli bir ifadədən istifadə edərək ad qoymuş antimilliy şuranın nə millət, nə də xalq anlayışları ilə heç bir əlaqəsi yoxdur. Buna görə də onun “milliy şura” deyil, “antimilliy şura” adlandırılması daha doğru və ədalətli görünür.

Yeri gəlmişkən qeyd edək ki, onların bu kimi cəfəng fikirləri sosial şəbəkələrdə həmişə ciddi narazılığa səbəb olur. İnsanlar onların səsləndirdikləri xain fikirlərə etiraz edir və özünü müxalifət adlandıran marginalları kəskin qınayırlar. Bu isə o deməkdir ki, antimilliy şura heç vaxt cəmiyyətimizdə özünə yer etməyib və edə də bilməyəcək. Çünki xalqımız onları çoxdan tarixin arxivinə atıb. Amma həmin ünsürlər yenə də bu realıqla barışmaq istəmir. Şübhəsiz, bu da səbəbsiz deyil. Görünür, ermənipərəst havadarları pul kisələrinin ağızlarını açmaqla onları şirnikləndirməkdə davam edirlər. Bu antimilliy ünsürlərin isə belə “şirni” üçün sinov getdikləri kimsəyə sirm deyil.

Qvami Məhəbbətoğlu

ABŞ-da yanvarın 6-da baş verən məlum olaylar ölkənin hələ də demokratiya və insan hüquqlarına hörmətdən uzaq, bu cəhətdən çox zəif olduğunu göstərib. Xatırladaq ki, yanvarın 6-da ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələri müzakirə olunan zaman Konqresin binasına hücum olub. Prezident Donald Trampın dəstəkçiləri prezident seçkisinin nəticələrinə etiraz ediblər. Seçkinin nəticələrini təsdiqləməli olan Konqres işini dayandırıb. Demokratların qələbəsini həzm edə bilməyən respublikançılar Konqresin binasına hücum çəkiblər və nəticədə 5 etirazçı ölüb, 14 polis əməkdaşı yaralanıb, 52 nəfər isə tutulub.

Heç kim bunu demokratiyanın göstəricisi hesab etmədi. Hətta yeni seçilən prezident Bayden aksiyanı terror, qiyam, iştirakçıları isə terrorçu adlandırdı. Dünya liderləri də ABŞ-da baş verənləri “demokratiyaya edilən hücumdan çox narahat olduqlarını və kədərləndiklərini” söyləyiblər.

Bunu sözgəlişi xatırlamadıq. Güclü orduya, iqtisadiyyata və dollarına görə dünyada qüdrətli sayılan ABŞ-da baş verənlər terror hadisəsi kimi dəyərləndirilir və qınanılır. Amma maraqlıdır ki, elə başda ABŞ olmaqla, beynəlxalq qurumların əksəriyyəti Azərbaycanda 90-cı ildən bu yana radikal müxalifətin dövlət çevrilişinə, qarşılıqlı yaratmaq məqsədilə icazəsiz aksiyalar keçirmək cəhdləri, qanun çərçivəsində polislər tərəfindən onların təxribatlarının qarşısının alınması ölkədə demokratiya və insan azadlıqlarının pozulması kimi dəyərləndirilib. Təbii ki, Qərbin rəsmi Bakıya qarşı bu mövqedən çıxış etməsi başadüşüləndir. Özü də işğalçı Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinə işğal etdiyi bir dövrdə. ABŞ Dövlət Departamenti, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası, “Freedom House”, “Human Rights Watch” kimi təşkilatların rəsmi Bakıya baxışlarında heç bir dəyişikliklər baş vermədi. Əfsuslar olsun ki, Qərb öz daxilində baş verən antidemokratik ab-havaya göz yumdu, insan haqları, söz və azadlıq prinsiplərinin pozulmasına susdu, Avropada aparılan irqçilik siyasətinə haqq qazandırdı. Məgər hər bir sahədə səbəbsiz yerə Azərbaycanı ittihamlayan ABŞ və beynəlxalq təşkilatlar Fransa, Almaniya, Yunanistan, İspaniya, Danimarka və digər ölkələrdə keçirilən mitinqlərdə əhaliyə qarşı edilən polis zorakılıqlarını görməyib? Polislərin mitinq iştirakçıları atların ayaqları altına aldıkları, göz yaşadıcı qazlardan, su şlanqlarından istifadə etdikləri, nəticədə yüzlərlə ölənlər və yaralılar, dağıntılar...demokratiya, insan söz və azadlıqlarının qorunmasının göstəricisidir?

30 ilə yaxın Azərbaycanın torpaqlarını işğalda saxlayan, bəşəri cinayətlər törədən, minlərlə günahsız insanın həlak olmasına,

ABŞ “demokratiya”sı və ya Sorosun Azərbaycandilli uşaqları



işğencə verilməsinə, itkin və didərgin düşməsinə, yeraltı və yerüstü sərvətlərini talayan Ermənistanın işğalçılıq siyasətinə göz yuman Avropadan, ABŞ-dan yaxşı heç nə gözləmək olmazdı.

ABŞ və Avropa çoxdan öz gözündə tiri görməyib özge gözündə qıl axtarıb. Biz ABŞ və onun müttəfiqlərinin Yaxın və Orta Şərqi ölkələrində törətdikləri qətlialmlardan bəhs etmirik. Zətən, elə bu qətlialmlar, yüz minlərlə günahsız insanın ölümü ABŞ-ın insan hüquqlarına verdiyi dəyərin ölçüsüdür. ABŞ-ın, Qərbin orada hansısa sahədə toqquşan maraqlarının olduğu faktıdır.

Bəs Qərbin Azərbaycanda hansı gözə görünən və görünməyən maraqları var ki, inkişafımız, qüdrətlənməyimiz boğazında qalıb?

Xatırlayırsız, ötən ilin iyunun 14-dən 15-nə keçən gecə Bakıdakı yürüş zamanı Milli Məclisin binasına hücum anını. Həmin gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yu?ru?s?ün sonunda bir qrup s?əxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkatlara yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına mu?qavimət go?stərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq ic?əriyə daxil oldular və binaya maddi ziyan vurdular.

Bu hadisədən sonra ABŞ və Qərb daş atıb başlarını tutdular ki, ölkədə insan hüquq və azadlıqları pozulur. Necə ola bilər ki, son iki gündə Vaşinqtonda 5 etirazçının ölümü, 14 polis əməkdaşının yaralanması, 52 nəfərin isə tutulması ilə nəticələnən hadisə terror və qiyam, Azərbaycanda isə xalqın istəyi demokratiyanın pozulmasıdır. Hansı məntiq və meyarlara əsasən ABŞ və Qərb bu qənaətə gəlir. Bunun bir adı var - siyasi manipulyasiya və ikiüzlülük. Bu, Azərbaycana qarşı bu günün mövqeyi deyil, yuxarıda qeyd etdik ki, 93-cü ildən bu yana ABŞ və Qərb Azərbaycanda bütün sahələrdə aparılan islahatları, inkişafı həzm edə bilmədiyindən ikiüzlü mövqə tutmaq məcburiyyətində qalıb.

Soros və ermənipərəst dairələr, institutlar bu məsələdə çox aktivdirlər. Sorosun Azərbaycandilli uşaqları da bu prosese cəlb olunublar. Corc Soros Açıq Cəmiyyət ideologiyası ilə dünya ölkələrində ABŞ-ın maraqlarına uyğun zəmin hazırlamaq üçün insan haqları, demokratiya, azad söz kimi anlayışlara bürünüb hakimiyyət dəyişikliklərinə qədər prosesləri idarə edən şəxsdir. Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsi məhz Sorosun planı olub. Elə Gürcüstan, Ukrayna, Qırğızıstana da Soros təsir göstərə bilib. Amma Soros Azərbaycanda güclü hakimiyyət-xalq birliyi qarşısında aciz qalaraq məğlub oldu. Onun Azərbaycandilli uşaqları da Sorosun qarşılıqlı qoyduğu planları, daha dəqiq sifarişlərinə uğurla həyata keçirə bilmədilər, rəzil oldular. Kənarda qalan radikal müxalifətçilər də Sorosla əməkdaşlığa can atırdılar. 2005-ci ilin “Narınçı inqilablar” dövrünü xatırlayaq. Rəsmi Bakı vaxtında Soros fondunu ölkədən qova bilib. Lakin Soros həm xaricdə, həm də daxilə radikallarla əməkdaşlığını pozmayıb.

Son vaxtlar Əli Kərimli və Sevinc Osmanqızının fəaliyyətlərini “Soros” fondunun tələblərinə uyğun qurmaqla Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmağa çalışmaları dediklərimizi əsaslandırırıq.

Zaman-zaman Soros fondu erməni diasporu, lobbisi, təbii ki, yerli xainlərimizin iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərib.

Əli Kərimli Qərbdə erməni lobbisinə bağlı dairələr və Soros fondu ilə zaman-zaman əməkdaşlıq edib. Bir neçə fakta toxunaq - 2016-cı ilin 15 sentyabr tarixində ABŞ konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Əli Kərimlinin oğlu Türkel Kərimli ilə Qarabağda separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın birgə iştirakı bu şübhələri artırır. Sifarişlə Mehman Hüseynov məsələsinin Avropa Parlamentində gündəmə gətirilməsi Azərbaycana qarşı

qətnamə qəbuluna qədər qaldırılması da ssenarinin tərkib hissəsiydi.

Bu, o Kərimlidir ki, bu gün hakimiyyətə hansı yolla olursa olsun, yiyələnməsi üçün hətta şeytanla belə əməkdaşlığa gedir. Elə bu yolun yolçusu olan Fransada yaşayan əmisi oğlu inqilab Kərimovun da terrorçu şəbəkənin hərəkatlarına haqq qazandıran bəyanatla çıxış etməsi qanıçen qruplaşmanı ölkəmizə dəvət etməsi, Kərimli xislətini təsdiqləyən faktordur.

2015-ci ilin noyabrında Nardaranda baş verən hadisələr zamanı Əli Kərimlinin sosial şəbəkədə insanları “qiyama” səsləməsi, bununla ölkədə vətəndaş qarşılıqlı yaratmağa cəhdlər göstərməsi də siması itirilən müxalifətin Qərbin sifarişini yerinə yetirməsidir.

Azərbaycan Prezidenti çıxışlarında da haqlı olaraq 1990-cı illərdə satqınlıq edib qaçıb gizlənənlər, bu gün Qərbdə özünü sığınacaq tapıb Azərbaycana qarşı mübarizə aparənlər, xarici ölkələrdə öz dövlətinə qarşı kampaniya təşkil edənlər və burada dövləti hədəfə götürənlər, Vətən müharibəsində qələbəyə xələl gətirməyə cəhd göstərənlər sət tənqid olunur.

Axı bu həmin radikal müxalifətdir ki, 20 yanvar faciəsi və Xocalı soyqırımını kimi qanlı hadisələrdən istifadə edərək silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinmədi. Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalayan da bizim müxalifət liderlərimizdən biri olub. Azərbaycanı Suriya, Tunisin aqibəti kimi görmək istəyən də onlar olublar. “Ermənistanın yeni hakimiyyəti dinc

demokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir” fikrini də yazan Əli Kərimlidir.

“Milli Şura” ilə birgə meydana 1500 adam çıxarıb, ümummilli problemlərimizi bir kənara atıb, “İstefa” şüarı səsləyən də Kərimli, Həsənlı, Hacıbəyli olub. İldə bir neçə dəfə Qərbin pulu ilə icazəsiz aksiya keçirib, gəncləri, qadınları polis qabağına verən də Kərimli olub. 2005-ci il 26 noyabrda oturaq aksiyaya keçirmək təklifini verib aradan çıxan da Kərimli olub. Lider saydığı Elçibəyə xəyanət edən də o olub. Müxalifət düşərgəsinə xəyanət edən, müxalifət liderlərini bir-birinə qarşı qoyan, düşərgəni güdaza verən, söyülən, təhqir olunan, ezilən də o olub.

Mitinqlərdən birində “İlham Əliyevin 8 illik Qarabağ fəaliyyəti sıfırıdır. Azərbaycan hökuməti Qarabağı qaytarmaq üçün heç bir real addım atmır” iddiasını ortaya qoyan da Kərimlidir.

Bunlar və hələ sadalamağımız çox faktlar var ki, Kərimli kimilər ABŞ-Soros, Avropanın donorları tərəfindən satın alınblar. Təfəkkürləri satılıb... ABŞ, Soros, Avropa Kərimli kimilərdən Azərbaycana qarşı ideoloji cəhətdən terrorçu hazırlayıb.

Azərbaycanın uğurlarına, güclənməsinə, qüdrətlənməsinə və hətta işğal olunan torpaqlarımızın azad edilməsinə sevinməyənlərdən biri də bizim Qərbə, Sorosa satılan müxalifət liderlərimizdəndir. Avropada ermənilərin, ermənipərəst və antiAzərbaycan qurumlarının maliyyəsi ilə öz dəbdəbəli həyatlarını quran, internet tv-lər yaradan, Azərbaycana arxa çevirənlər də Sorosun Azərbaycandilli uşaqlarıdır. Onlar təkçə hakimiyyətin siyasətindən narazı qalıb onu tənqid etmirlər, fəaliyyətləri ilə xalqı, dövləti, bayrağımızı təhqir edirlər. Bunu xalq onlara bağışlayacaqmı?

David Şahverdiyev

Yerevan Today: “Müsbət gözləntilər yoxdur, bizi aclıq, işsizlik və mühacirət gözləyir”

Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı Ermənistanın Yerevan Today xəbər agentliyi Ermənistan əhalisi ilə sorğu keçirib və onların gözləndən sonra hansı hadisələrin cərəyan edəcəyi ilə bağlı fikirlərini öyrənməyə çalışıb.

SİA xəbər verir ki, adıçəkilən agentliyin teleqram kanalının yazdığına görə, Ermənistan əhalisi artıq hər şeydən əllərini üzüblər. “Nikol Paşinyan gerek ümumiyyətlə Moskvaya getməzdi və bizim baş nazirimiz olmamalıydı. O, bizim ölkəni məhv etdi”, deyə giley-güzar edən sadə erməni vətəndaşları bundan sonrakı aqibətlərinin daha acınacaqlı olacağını istisna etməyiblər.



“Torpaqlar təhvil verildi, bizim o qədər itkilərimiz var ki, o qədər əsirlərimiz var ki... Bizdə müsbət gözləntilər daha yoxdur. Bizi aclıq, işsizlik və mühacirət gözləyir. Əvvəllər bundan yaxşı yaşayırdıq”, deyə Ermənistan vətəndaşları sorğuda iştirak edərkən bildiriblər.

Rövşən RƏSULOY



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

12 yanvar

SƏS

Son səhifə

Levandovski Müllerin 52 illik rekordunu təkrarladı

“Bavariya”nın hücumçusu Robert Levandovski əfsanəvi alman futbolçu Gerd Müllərə məxsus rekorda şərik olub. Qol.az xəbər verir ki, polşalı forvard bunu Bundesliqanın son turunda Münhenqladbax “Borussiya”sına 2:3 hesabı ilə uduzduqları görüşdə gerçəkləşdirib.



Oyunda hesabı açan futbolçu çempionatda 15 turdan sonra qol sayını 20-ə çatdırıb. İndiyədək bunu yalnız Münhen klubunun sabiq futbolçusu Müller bacarmışdı. O, 1968/1969 mövsümündə ilk 15 turdan sonra rəqib qapılarından 20 top keçirib.

Xatırladaq ki, Levandovski bu il “Bavariya” ilə beş titul (Almaniya çempionluğu, kubok və superkubok, UEFA Çempionlar Liqası və superkuboku), eləcə də FIFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, Globe Soccer Awards mükəttəfə layiq görülüb.

“Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo rəsmi matçlarda qolların sayına görə dünya rekordunu təkrarlayıb. Belə ki, portuqaliyalı futbolçu buna ötən gecə A seriyasının “Sassuolo”ya qarşı oyununda (3:1) nail olub. Görüşdə son nöqtəni qoyan 35 yaşlı futbolçunun bu qolu klub və yığmadakı karyerasında 759-cu olub. 1931-1955-ci illərdə eyni sayda qol vuran çexiyalı hücumçu Jozef Biçan bunadək tək bombardir idi.

Qeyd edək ki, Ronaldo daha əvvəl qolların sayında əfsanəvi Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.

Ronaldo tarixi rekorda şərik oldu!



Həkim-dermatoloq: Düzgün seçilməyən sabun dəridə ən müxtəlif xəstəliklər yaradır

Sabun əsas təmizləyici vasitələrdən biridir. Şəxsi gigiyena ilə yanaşı bir çox infeksiyon xəstəlikləri zamanı da sabundan istifadə olunur. İndi sabunun həm bərk, həm də maye növlərindən istifadə edilir.

Sabun yağ turşusunun duzundan alınır. Mütəxəssislər bildirirlər ki, keyfiyyətli sabunun istehsalı prosesində yağın miqdarı düzgün nizamlanmalıdır, əks halda, onun dəriyə ziyanı dəyə bilər. Sabunun əsas funksiyası ilkin olaraq suyun codluğunu aradan qaldırmaq və dəridə olan çirki, yağ və bakteriyaları təmizləməkdir. Sabunun tərkibində olan yüksək molekullu yağ turşularının miqdarı yüksəkdirsə, daha yüksək keyfiyyətli hesab edilir. Sabunlar əsasən bərk və maye halında olur.


Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayıldığı vaxtda həm maye, həm də bərk halda olan bakterial sabunlardan daha çox istifadə olunur. AZƏRTAC xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Maye sabunlar iki növə bölünür. Tərkibində səthi hamar olan maddələrin çox olduğu maye sabunlar dəridə hidrolipid balansını pozur və daha çox allergik reaksiyalara səbəb olurlar. Kalium maddəsinin köməyi ilə əldə edilən maye sabunların zərərli xüsusiyyətləri daha az olur. Düzgün seçilməyən sabun dəridə quruluqdan ekzema qədər ən müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Dərinin daha təravətli görünməsi üçün keyfiyyətli sabunlar seçilməlidir. Keyfiyyət göstəricisi isə köpüyün çox olmasıdır, əks halda, dərinin strukturu zədələyə bilər. “Sabunun saxlanma müddəti nə qədər çoxdursa, onun ətri daha zərif, köpüyü daha çox olur və dəridə qıcıqlanma yaratmır. Həssas dəri tipinə malik olanların maye sabundan istifadə etməsi tövsiyə edilmir. Əllər sabunla yuyulandan sonra ona dərinin tipinə uyğun nəmləndirici və qidalandırıcı kremlər çəkilməlidir”, - deyərək həkim-dermatoloq əlavə edib.



Kabelləri oğurlayan şəxsə narkotik vasitə tapıldı

Şamaxı Rayon Polis Şöbəsinə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngər xan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional



qrupundan AZƏRTAC-a bildirişlər ki, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və ümumi çəkisi 31 qram olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Konor Makqrekor: Dastin Puaryeni 60 saniyəyə nokouta salacam

İrlandiyalı MMA ustası Konor Makqrekor növbəti döyüşdə amerikalı Dastin Puaryeni 60 saniyəyə nokouta salacağını açıqlayıb. Xarici KİV-lərin yazdığına görə, K.Makqrekor D.Puaryeni tanıdığını, onun yaxşı döyüşçü olduğunu desə də, bununla belə ondan səviyyəyə xeyli aşağı olduğunu da vurğulayıb.

K.Makqrekorla D.Puarye arasında döyüş yanvarın 23-də Əbu-Dabidə “UFC 257” turniri çərçivəsində baş tutacaq. İdmançılar 2014-cü il sentyabrın 27-də qarşılaşıblar. Həmin döyüşdə K.Makqrekor texniki nokoutla qalib gəlib. Otuz yaşlı D.Puaryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib. K.Makqrekorun aktivində isə 22 qələbə, 4 məğlubiyyət var.



Avtomobil qaçıranlar yaxalanıblar

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə “UPD” qəsəbəsi ərazisindən E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirişlər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.



Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyənləşdirilib. B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış zamanı B.Cəlilovda 3 qrama yaxın, Ş.Nəcəfovda isə 4 qrama yaxın heroin aşkarlanıb.

Həmin şəxslərin Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyənləşdirilib. E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsində tapılıb.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600